

# Ələkbər Salahzadə vadisi

(Atamın xatirəsinə)

Azərbaycan ədəbiyyatı tarixində elə şəxsiyyətlər, şairlər, söz adamları olub ki, bütün yaradıcılıqları boyu xalqa, xalqın ədəbiyyatına, mədəni irlsinin zənginləşməsinə xidmət ediblər. Nizami, Füzuli, Nəsimi, M.Ə.Sabir, R.Rza və başqaları kimi. Onlar ancaq heyatları boyu bir məqsəd uğrunda mübarizə aparırlar: xalqa, xalqın maariflənməsinə xidmət etmək. 60-cılar nəslinin özünəməxsus nümayəndələrindən biri olan atam Ələkbər Salahzadənin də ömrü boyu bir məqsədi, bir amalı olub: xalqının, vətəninin gələcəyini daha firavan, daha da gözəl görmək. Atam Ələkbər Salahzadə haqqında fikirləşəndə, onu xalqdan, onun dərdlərindən, ağrılardan kənardə təsəvvür etmirəm. Çünkü bütün varlığı ilə xalqını sevirdi, onun acılarını, dərdlərini ürəyindən keçirərək yazdı. Milli təəssübəşlik düşyusu onun yaradıcılığından, şeirlərindən qırımızı xətt kimi keçirdi.


**Yurdı odlar yurdı olan elə od doğulmalıdır,  
Ocağına yana-yana oddan oyaq olmalıdır.**

Və yaxud da başqa bir şeirində; Biz ki belə xorbaxıraq, İlahi, sən qorū Azərbaycanı - deyirdi şair. Və bu narahatlıq, vətəndən nigaranlıq onun həm həyatında, həm də yaradıcılığında ömrünün sonunaqan davam etdi.

Atam haqqında yazarkən ustadı böyük şair Rəsul Rzanın bu fikirlərini də xatırlamalıyım: "Ələ-

ber Salahzadənin şeirlərindəki lirik hiss, zirək görüs, səmerəli axtarış onun poetik istedadını göstərir. Onun "Çörək qoxulu tüstü" adlı şeiri gözəl insan hisslerinin poetik tərənnümüdür. O, çörək qoxuyan tüstülərin zülmətə, ehtiyaca, qışa, soyuğa tuşlanmış bacalardan çıxdığını deyəndə, biz adıçə tüstünün, çörək qoxulu tüstünün bize nə qədər əziz, gərəkli olduğunu yeni bir qüvvətlə hiss edirik".

Doğrudan da "Çörək qoxulu tüstü" şeirində belə doğma torpağın, evdən çıxan tüstünün vətənpərvər bir şairin yozumunda əstrini duyuruq. Əslində, onun bütün şeirlərinin mayasında vətən sevgisi, vətənə məhəbbət durur. Onun istenilən mövzuda şeirlərini oxuyanda eyni hissleri yaşayırsan. Bu sıradan tənqidçi, publisist Zakir Məmmədin fikirləri de maraqlıdır: "Mənim əzənnimdə Ələkbər Salahzadə milli söz sənətimiz üçün eləcə 60-cılar adlandırılın nəslin bir tanmış ismi yox, ən yeni dövrün ədəbi salnaməsində yaddaşalan şairlərindən biridir. Konkret bir epoxanın yetişdirməsi olsa da, Ə.Salahzadə kim söz adamlarının dəyərləndirilməsi bir günün, beş günün, bir adamın, beş adamın işi yox, geləcək intibahlardan keçib gəden böyük zamanın işidir". Zakir Məmmədin bu deyerli fikirlərinə qoşulub deyə bilərəm ki, atamın bəzi şeirlərini dərk etmək çox çətindir. Onun şeirləri doğrudan da



gələcək zamanlara hesablanmış təsiri bağışlayır. Bəzi tənqidçilər onu eksperimentçi, formalist adlandırırlar, şeirlərində Mayakovkinin, Voznesenskinin təsiri duyulduğunu yazırlar. Amma mən deyərdim ki, o, Azərbaycan poeziyasında öz yolunu tapmışdı, daha çox o, özü idi, bütün şeirlərində orijinallığı ilə seçilirdi, yeni orijinal poetik ifadə vasitələrin, obrazlı deyimlərin, ən uyğun metaforaların, təsbəhlərin axtarışında idi. Səslerin, sözlərin alliterasiyası ilə şeirdə sanki musiqi sədaları eşidilir, sanki sözlərlə tablolara qızılır, mənzərə yaradırı. Xocalı hadisələrinə həsr etdiyi "Xocalı xəcilləri" poeması da belə səslerin, sözlərin bolluğu ilə yadda qalır. Sanki baş verənlərin mənzəresi yaradılır burda. Xocalıda vəhşicəsinə öldürülmüş insanların taleyi-nə acı'yır şair.

**Xincümləndi, silindi Yer üzündən Xocalı;  
Niyyə bir körpə qanı odlamadı dünyani;  
-deyə ikili standartlarla işləyən dünyaya etiraz edirdi.**

**SOS! SOS! Dünya susdu!**

**Yağı qana susayıb;  
Xocalını qan içində susdurarkən;  
Dünya ağızına su alıb susdu; səsini qıṣdı.  
-deyərkən də öz xalqının acılarını, ağrılarnı car çekirdi.**

**Cənab səfir, bilirsənmi,  
nə olmuşdu o gecə?!**

**Səni arayan gözər  
oyulmuşdu o gecə...**

**Axan qanlara bais,  
kimdir, guya bilmirsən?!  
Nədən qanıçənləri  
cəllad saya bilmirsən?!  
- deyə dünyaya səslənirdi.**

**Xirosima! Xocalıda o gecə...  
Xatına bir də od vurdular.**

**Xaraba Liditseni yenidən dağıtdılar,  
Xışmalayıb, Sonqmini kül eyləyib göyə sovurdular...**  
- deyə Xocalıdakı terrorun, soyqırımin miqyasının  
dünyadakı soyqırımlardan daha betə olduğunu gös-  
terirdi.

20 Yanvar hadisələrində də şəhidlərin ölümüne  
eyni yanğı ilə yanırdı.

**Mən də ölü bilərdim o gecə,  
sen də, o da.  
Mən qala-qala,  
sen dura-dura,  
onlar şəhid oldular,  
onlar gəldilər bura!**

Və yaxud da şeirin sonunda; Necə gəldi o gecə!  
O gecə o gün geldi! Vətənin damarına onların qanı  
uyğun gəldi. - deyə şəhidlərin ölümünə ağı oxu-  
yurdu, sanki.

Əlbəttə, ölkədə baş verənlərə biganə qala bil-  
mirdi şair. Sanki onun ürəyi xalqın ürəyi ilə həma-  
həng döyündürdü. Vətəндdə baş verən hadisələrə  
eyni vətəndaş yanğısı ilə həm şeirləri, həm də  
publisistik yazıları ilə öz fikrini, münasibətini də  
bildirirdi.

90-ci illərdə "Ulduz" jurnalının böhranlı vaxt-  
larında bu jurnalın dirçəlməsində az zəhməti olma-  
dı atamın. Bəlkə də böyük səylə, min bir zəhmet-  
li "Ulduz" jurnalını "ölməyə" qoymadı, bu jurnalı  
böhrandan çıxarıb, onun daha da çıçəklənməsinə,  
inkısap etməsinə rəvac verdi. Həm "Ulduz", sonra-  
lar isə həm də "Qobustan" jurnallarında redaktor  
işlədiyi zamanlarda bu jurnalların səviyyəsinə uy-  
ğun gəlməyən yazıların çap olunmasına imkan ver-  
mədi. Əksinə, çalışdı ki, bu jurnallar yüksək səviyədə  
çıxsın, yüksək məzmunlu yazılar dərc olun-  
sun. Və sözsüz ki, öz istədiyinə çatdı da. Bu jurnal-  
ları vərəqlədikcə düşünürsən ki, nə qədər səhhəti  
bahasına da olsa, burada atam ədəbiyyatın, məde-  
niyyətin inkişafına öz töhfəsini verib, onun bu jurnalların  
yüksek səviyyədə nəşrində böyük zəhməti  
olub. Və ömrünün axırına qədər də öz əqidəsinə

sadiq qaldı.

Sözsüz ki, hər bir xalqın tarixində o xalqın kim  
oldığını, nəyə qadir olduğunu, hansı dəyərlərə  
malik olduğunu göstərən şəxsiyyətləri, söz adam-  
ları olur. Və o şəxsiyyətlərin də, söz adamlarının  
da kim olduğunu öz əsərləri, secdikləri amal, əqi-  
də bəlirləyir. Və belə şairlərdən biri de gözəl in-  
san atam Ələkbər Salahzadədir. O, öz benzərsiz  
poeziyası ilə, əqidesi, amalı ile bütün ömrü boyu  
xalqına, onun ədəbiyyatına, mədəniyyətinə xidmet  
etdi. Heç bir titul, heç bir imtiyaz ummadan. Və  
onun həyatdan getmesi ilə Azərbaycan ədəbiyyatı  
benzərsiz, gözəl şairlərdən birini itirdi. Və mən  
inanıram ki, atam dünyasını dəyişsə də, onun bö-  
yük poeziyası, bütöv şəxsiyyəti yaddaşlarda qala-  
caq. Heç bir zaman onun əziz xatirəsi onun yaxın-  
larının, doğmalarının, onu sevənlərin yaddaşından  
silinməyəcək. Sonda yazımı elə Zakir Məmmədin  
bu təsirli fikirləri ilə bitirmək isteyirəm: "Adəm-  
den Xatəmə, əhli-bəşər, Vaxt boyda nəhəng bir  
"vadidə" yaşasa da, həmin böyük vadivə aparıb çı-  
xaran dağ vadiləri, çay vadiləri vardır. Bir də elə  
vaxtin bağlarından qopub ayrılmış söz-sənət vadilə-  
ri vardır. Oraya çəkilib dönyanın dünənindən, gə-  
ləcəyindən, yaxşısından, pisindən xəbər tutmaq  
olar. "Bir adamdı, hər dəryada ada adam, hər fə-  
yada tel-tel əsən, dara düşən dosta-yara fəda adam.  
Bir adamdı, adidən adı adam. Yan-yörəsində iydə  
də çıçəkləyən, qanqal da bitib qalan vadı, vadı, va-  
di adam".

Bu adam, deyəsən, həm də şairin özüdür. On-  
dan o tərəfə neyin olub-olmamasından asılı olma-  
yaraq "Vaxt içinde" yol keçərək bir an ayaq saxla-  
yıb Ona sarı boyunan hələ çox olacaq. Ən azı, iy-  
də qoxulu poeziyası hələ çox ötedən çox kimsələ-  
ri bu vadivə yön aldıracaqdır. Bu vadı vaxt içinde  
söz vadisidir, şeir-sənət vadisidir, "yan-yörəsində  
qanqal da bitib qalan" iydə qoxulu vadı. Ələkbər Sa-  
lahzadə vadisi.